

HABER BÜLTENİ

www.traee.org

İngiltere'nin Gazprom kararı Türkiye'yi nasıl etkileyecek

Dünyanın en büyük enerji şirketlerinden biri olan Rus Gazprom firmasının İngiltere'deki varlıklarına el konulması tüm dünyada şaşkınlık oluşturdu. Enerji uzmanlarına göre; AB, kaynak çeşitliğini arttırmaya çalışırken, alınan son karar Gazprom'un diğer projelerini etkileyebilir, Doğu Akdeniz ve Hazar gazının Avrupa'ya ulaşmasında kritik role sahip olan Türkiye'nin önünü açabilir. EED Başkanı Prof. Dr. Gürkan Kumbaroğlu, İngiltere'nin kararını değerlendirdi. Haberin devamı için lütfen [tıklayın!](#)

Haberin diğer bazı medya yansımaları: [A Haber](#), [PetroTürk](#), [Haberler](#), [Enerji Haber](#).



“2023 enerji hedeflerine yönelmek gerekiyor”

Son yıllarda enerji alanında çok önemli yatırımlar yapan ve stratejik adımlar atan Türkiye, gelecek dönemlerde enerji masasındaki elini güçlü kılabilmek için çalışmalarına devam ediyor. Enerji uzmanlarına göre ilk etapta 2023 hedeflerine yönelmek ve bu noktada adımlar atmak Türkiye için hayati önem taşıyor. EED Başkanı, Boğaziçi Üniversitesi Öğretim Üyesi Prof. Dr. Gürkan Kumbaroğlu, kısa ve orta vadede atılması gereken adımları değerlendirdi. Haberin devamı için lütfen [tıklayın!](#)

Haberin diğer bazı medya yansımaları: [Hürriyet](#), [Yeni Yüzyıl](#), [Strateji.com](#), [Büyükçekmece](#)



Hürriyet | Gündem Dünya Ekonomi Spor Arena Seyahat Video Kelebek Son Dakika

haberler > Yerel Haberler > İstanbul > Merkez > EED/Kumbaroğlu: 2023 enerji hedeflerine yönelmek gerekiyor

Merkez Haberleri: EED/Kumbaroğlu: 2023 enerji hedeflerine yönelmek gerekiyor

Ana Sayfa İstanbul (7) En son ziyaretleriniz: Tüm Şehirler >

İSTANBUL HABERLERİ | MERKEZ HABERLERİ

EED/Kumbaroğlu: 2023 enerji hedeflerine yönelmek gerekiyor

DHA 26.06.2018 - 12:45 | Son Güncelleme : 26.06.2018 - 12:45



OPEC qərarında ABŞ izi – Ekspert rəyi


Petrol İhraç Eden Ülkeler Örgütü'nün (OPEC) Viyana'da gerçəkləştirdiği 174. olağan toplantısı sonucunda OPEC üyesi ölkələrin, kısıtlanan petrol üretimini artıracağını duyurdu. Peki bu açıqlama ne anlama geliyor, önümüzdeki dövəmdə bizi ne beklıyor? Enerji Ekonomisi Derneği Başkanı, Boğaziçi Üniversitesi Öğretim Üyesi Prof. Dr. Gürkan Kumbaroğlu, bu sorunun yanıtını Azərbaycan basını ilə konuşt! Prof. Dr. Gürkan Kumbaroğlu, Azeri Insider'ın sorularını yanıtladı... Habərin devamı için [tıklayın!](#)

INSIDER

pulsuz hüquqı yardım
Həftənin 5 iş günü saat 10.00-17.00
Telefon: (+994 12) 539 58 08
E-mail: legalad@science.az
Ünvan: AZ1072, Azərbaycan, Bakı qəhəri, H.Cavid pr. 115,
(AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu)
Gələrkən şəxsiyyətiniz təsdiq edən sənəd özünüzlə gəlməyiniz şərtli olmur.

Baş səhifə | Maliyyə | Biznes | Siyasət | İKT | **Global bazar** | Turizm | Sosial | Video | Q


USD 1.714 | BRENT 76.498 | BTC 9128.199
EUR 1.9814 | QTL 1258.76758 | ETH 438.4728



OPEC qərarında ABŞ izi – Ekspert rəyi

insider.az / Global bazar
İyun 27, 2018 14:22 | 86

OPEC ölkələri tərəfindən neft hasilatının artırılması barədə razılığın əldə edilməsi fonunda dünya bazarında neftin qiymətinin keskin şəkildə aşağı düşməsi müşahidə edilməyəcək.



SONÇ
AVTOMOBİL ZAVODU
KAMAZ
ASG-NİN RƏSMİ DİSTRİBÜTORU
+994 95 284 80 00
www.kamaz.az

Son Xəbər

- 15:28 Bakı, Gəncə və Mingəçevirdəki ...
- 15:19 Qida Təhlükəsizliyi ...
- 15:05 Sürüclülük vəziyyəti ...
- 14:48 Azərbaycanda hərbi vəziyyəti ...
- 14:35 Aksizli mallar üzrə ...

Enerji çevrələrindən yeni Bakan Dönmez'e tam destek

24 Haziran seçimlərinin ardından Cumhurbaşkanı Recep Tayyip Erdoğan Meclis'te yemin edərək məzbatasını aldı və Türkiyə'də yeni dövəmdə rəsmən başladı. Akşam saatlərində yeni kabinesi də açıqlayan Erdoğan, Enerji Bakanlığı'na Fatih Dönmez'in gətirildiyini söylədi. Dönmez'in yeni görevi enerji çevrələrində heyəcanla qarşılənırken, EED Başkanı Prof. Dr. Gürkan Kumbaroğlu, Dönmez'in Bakan olmasının piyasalar açısından son dərəcə önəmli olduğuna işarət etti. Habərin devamı için [tıklayın!](#)

ENERGYWORLD

Anasayfa | Enerji

Enerji çevrələrindən yeni Bakan Dönmez'e tam destek

Cumhurbaşkanı Erdoğan'ın dün TBMM'de yemin etməsiyle başlayan yeni dövəmdə akşam açıqlanan kabineyle gələcək dövəmlərə ilişkin yol haritası da...

19 Temmuz 2018 Saat: 13:30

Yazarlarımız

- Fatih Kurniz**
Enerji Proqramları Direktörü
Türkiyənin enerji sektorunda 18 ildən artıq təcrübəyə malik olan Fatih Kurniz, enerji sektorunda geniş təcrübəyə malikdir.
- İbrahim Deyməz**
Küresel Enerji Yaxınlaşdırma
Küresel enerji sektorunda 18 ildən artıq təcrübəyə malik olan İbrahim Deyməz, enerji sektorunda geniş təcrübəyə malikdir.

En Son Habər



24 Haziran seçimlərinin ardından Cumhurbaşkanı Recep Tayyip Erdoğan Meclis'te yemin edərək məzbatasını aldı və Türkiyədə yeni dövəmdə rəsmən başladı. Akşam saatlərində yeni kabinesi də açıqlayan Erdoğan, Enerji Bakanlığı'na Fatih Dönmez'in gətirildiyini söylədi.

Dönmez'in yeni görevi enerji çevrələrində heyəcanla qarşılənırken, Enerji Ekonomisi Derneği Başkanı Prof. Dr. Gürkan Kumbaroğlu, Dönmez'in Bakan olmasının piyasalar açısından son dərəcə önəmli olduğuna işarət etti.

Türkiye'nin enerji politikalarına bu modelleme karar verecek

Son yıllarda enerji alanında attığı adımlarla dikkatleri çeken Türkiye, çevre planlama ve enerji politikalarında daha sağlıklı adımlar atılması yönünde ülkemizin en köklü üniversiteleriyle çalışmaya devam ediyor. Bu kapsamda, Boğaziçi Üniversitesi de enerji modelleme sisteminin geliştirilmesi ve sera gazı salım kısıtlamalarının Türkiye'ye etkilerinin araştırılmasına yönelik çok önemli bir çalışmaya imza attı. Çalışma kapsamında ülkemizin gelecek dönemlerdeki enerji projeksiyonlarına ilişkin kritik değerlendirmelere ulaşılabileceği öğrenildi. Haberin devamı için [tıklayın!](#)

Haberin diğer bazı medya yansımaları: [Borsa Gündem](#), [Aydın Ses](#), [Gazete Rize](#), [Bursa Gündem](#), [Enerji Dünyası](#), [Enerji Haber](#), [Gazete Yeni Yüzyıl](#), [Kampus Haber](#).




TANAP Türkiye'ye önemli sorumluluklar yüklüyor

Cumhuriyet tarihinin en önemli enerji projelerinden biri olan TANAP'ta ilk gaz bugün Türkiye'ye geliyor. Yaklaşık 8 milyar dolara mal olan ve 'enerjinin İpek Yolu' tanımlaması yapılan projeyi değerlendiren uzmanlara göre ülkemizin dünya enerji piyasasındaki elini daha güçlendirecek proje diğer yandan Türkiye'ye çok önemli sorumluluklar da yüklüyor. EED Başkanı Kumbaroğlu'nun konuyla ilgili açıklamalar, Sektörüm Dergisi'nin Temmuz sayısında geniş yer buldu! Haberin devamı için lütfen [tıklayın!](#)



Prof. Dr. Kumbarođlu: Elektrikli araların elektriđini üretmek temiz yollardan yapılmıyor

Türkiye'nin enerji modellemesini yapan Prof. Dr. Gürkan Kumbarođlu, Yeni Şeyler Rehberi programında elektrikli araların kullanılmasının karbon emisyonunu azaltmayabileceđini dile getirdi. Prof. Dr. Kumbarođlu hem son geliřmeleri hem de Bođaziçi Üniversitesi olarak yaptıkları modellemeyi Sputnik'e anlattı. Haberin devamı için lütfen [tıklayın!](#)



EED Başkanı Prof. Dr. Gürkan Kumbarođlu'nun Mayıs-Haziran aralıđında katıldıđı TV programları

Bloomberg HT - Piyasa Hattı - 04.07.2018- Yayını izlemek için lütfen [tıklayın!](#)

Caspian Broadcasting Company CBC - 11.07.2018 – Yayını izlemek için lütfen [tıklayın!](#)

Bloomberg HT - Gökhan Şen ile Finans Merkezi - 18.07.2018 – Yayını izlemek için lütfen [tıklayın!](#)